

Ölkə Prezidentinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı verdiyi sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Gəncə Bölməsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. Konfransın işində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, AMEA-nın akademikləri, Nizamişünas alimlər və xarici qonaqlar iştirak etmişlər.



dahi Nizami Gəncəviyə olan sonsuz məhəbbətini ifadə edir.

AMEA-nın M.Füzuli adına Əlyazmaları İnstitutunun direktoru, akademik Teymur Kərimli və Avra-siya Yazıçılar Birliyinin sədri Yaqub Öməröglünün Nizami Gəncəvinin həyat və yaradıcılığı, dünya

“Nizami Gəncəvi İli”: Gəncədə daha bir möhtəşəm tədbir

ədəbiyyatındakı yeri və rolu, Nizami Gəncəvi dühasının bəşəriyyətin ədəbi fikir tarixinə töhfələri haqqında məruzələri dinlənilmişdir.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil səcərəsi”, həmin institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhmən Bədəlova “Xosrov və Şirin”də Azərbaycan Atabəyləri”, ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnetova “Özbəkistanda Nizami Gəncəvi ənənələri”, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırılı “Nizami Gəncəvinin içtimai ideali”, Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümətova “Nizami Gəncəvinin

“Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin nağılında ezoterik bilgiler”, şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yelena Teyer “Nizami Gəncəvi əsərlərinin Avropada öyrənilməsi və tərcüməsi”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Gəncəli şair Nizami global şəxsiyyətdir”, həmin mərkəzin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, mərkəzin elmi işçisi Xəyalə Hüseynova “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd peyğəmbərlik və insanlıq etalonu kimi” mövzularda məruzələr etmişlər.

Elmi-praktik konfransda dinlənən məruzələr ətrafında müzakirələrdə çıxış edənlər ölkə başçısının Nizami Gəncəvinin 880 illiyi haqqında Sərəncamını dahi şairin şəxsiyyətinə və ədəbi irsinə, azərbaycançılığa etiramin ifadəsi kimi dəyərləndirmişlər.

Konfransda dünyanın görkəmli dövlət xadimləri və tanınmış siyasi liderlərinin Nizami Gəncəvi haqqında fikirlərinin yer aldığı video-süjet nümayiş olunmuşdur.

Akademik İsa Həbibbəyli konfransın işinə yekun vuraraq dahi şair və mütəfəkkir Nizami Gəncəvinin ana vətəni Gəncədə keçirilən elmi-praktik konfransı “Nizami İli”nə sanballı töhfə kimi dəyərləndirmişdir. Nizami Gəncəvinin 880 illiyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşr edilən yeni kitab və monoqrafiyalar Gəncə bölməsinin kitabxanasına və konfrans iştirakçılara təqdim olunmuşdur.

Tədbir çərçivəsində qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, Gəncədə raket hücumuna məruz qalmış Qələbə parkında olmuşlar.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri